



Barmaqların yaddası

Evlilərdə xalça toxuyan olmasa da Siyasət uşaqlıqdan ətrafında gördüyü xalçalara, gəbələrə vurğun idi. Naməlum naxışlar, ürəyəyatılmış rənglər onu cəlb edir, başqa bir aləmə aparır. Odur ki, orta məktəbi bitirdikdən sonra çox fikirləşmədən doğma şəhəri Ağdamda xalça sexinə işə düzəlir. 16 yaşlı gənc qızın bu sənətə həvəsini görən Qəmər usta şagirdindən qayğısına əşirgəmir, onu zərif ilmələrin sırlarından agah edir. Böyük zəhmət bahasına ərsəyə gələn xalçaçılıq işi gənc toxucunu qorxutmur, əksinə onu bu sənətə ömürlük bağlayır.

Evlilikdən sonrakı həyatını o, Şuşada yaşıyır. Burada xalça sexi fealiyyət göstərməsə də, toxucu bekar oturmur - ilk illər Xankəndidəki xalça sexindən sıfırı götürür, evdəki hanasının başına keçir. Amma qismət özünü çox gözlətmir. Bir gün tanınmış xalçaçı-rəssam Lətif Kərimov Şuşaya gəlir. Məşhur rəssam dağların qoynundan yerləşən bu əsrarəngiz şəhərdə də xalçaçılığın vüsət almasını istəyir. Şəhərdə Ağdam xalça sexinin filialı açılır, toxucular işə cəlb olunur. Bu sahadə təcrübəsi olan Siyasət xanuma işə sexa rəhbərlik etmək həvalə olunur. Böyük həvəslə işə başlayan xalçaçı ətrafına 80-ə yaxın qadın toplayır. Sonralar bu qadınlar bölgənin tanınmış toxucularına çevriləcəkdilər. Hələlik işə Siyasət xanum gənc toxuculara xalçaçılığın sırlarını öyrədir, çalışdığı sexi qabaqcıl müəssisələrdən birinə çevirmək istyirdi. Onun bu sənətə hədsiz sevgisi ailəsinə də sirayət edir. Həyat yoldaşı Fəxrəddin Məmmədov da evdə xanumdan xalçaçılığın özülləklərini öyrənir və sexdə cilingər kimi çalışmağa başlayır.

Siyasət xanum o dövrdə toxunan xalçaları yaxşı xatırlayıb - məşhur "Qasımışağı", "Mali-

beyli", "Açma-yumma", "Çələbi"... Dünya bazarlarına çıxarılan bu xalçaların şöhrəti hələ uzun illər davam edir. Əfsus ki, onları toxuyan xalçaçılardan şöhrəti uzun çəkmir. 1992-ci ildə Şuşanın işğalından sonra, Qarabağın digər bölgələrində olduğu kimi burada da hər şey tənəzzül edir. Məcburi köçkünlük həyatını yaşıyan Məmmədovlar ailəsi əvvəlcə Sabirabadda, daha sonra Bakıda məskunlaşdır.

Bizim Siyasət xanumla tanışlığımız da paytaxtda isti yay günlərinin birində baş tutdu. Ağbirçək xalçaçını "Azər-İlma" yə həvə, qayçı, ilmə səsi gətirib... Sexdəki böyük hanaları, ilmə vuran toxucuları görən xalçaçı keçən günləri xatırlayıb:

"Xalça toxumaq mənə böyük zövq verirdi. Toxuduqca elə bil ki, cavanlaşdırıbm. Yadimdadır, hananın arxasından durmaq istəmirdim - elə deyirdim ki, bir çin də vorum. Gündə 10-12 sm toxuyurdum. Mən yeləni qırımu, ortası-xonçaları, butası yaşıł, göy xalçaları xoşlayırdım. Sürməyi rangi də çox sevirəm. Ənanıv xalçalarla yanaşı, eskitəcəsində portret xalçalar da toxuyardım. İndi evlər daha çox maşın xalçaları ilə döşənir. Amma sintetik malin nə hərarəti olacaq?! Maşında toxunan gəbənin el gəbəsindən çox fərqi var. Maşında toxunan xalça suya düşəndə yiğilir, ayılır, rəngi çıxır. Əllə toxunan xalçalar işə əsrlərlə qalır, rəngi solmur".

Söhbətimizdən sonra uzun illər sənətindən ayrı düşmüş ağbirçək xalçaçı həyacanla hana arxasına keçdi. Çantasından neçə müddətdir qoruyub saxladığı biçagini çıxardı. Titrək əlləri ilə ilmələrə yaxınlaşdı - bir ilmə, iki ilmə... Tədricən sürət artdı, barmaqları görünməz oldu... Gülməsəyərək "Yox, yadimdən çıxmayıb" - dedi...

"Azərbaycan xalçaları"